

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
XIII SESSİYASI İCLASININ

PROTOKOLU № 101

Milli Məclisin iclas salonu.
27 iyun 2019-cu il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
*Sədri **O.Əsədov** sədrlik etmişdir*

İclasda Milli Məclisin 99 deputatı iştirak etmişdir.

Qeydiyyat	(saat 12.00 dəq.)
İştirak edir	94
Yətərsay	83

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.

Mikayıl Cabbarov, Azərbaycan Respublikasının vergilər naziri.

Sahil Babayev, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.

Alim Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini.

İsmayıl Hüseynov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.

Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

* * *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.

Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

* * *

Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində

dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsinə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

10. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokollun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

11. “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

12. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun

layihəsi haqqında (üçüncü oxunuş).

13. Aqrar sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

14. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

16. “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

18. “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

19. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

21. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

22. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

23. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

24. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

25. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

26. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

28. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsində

dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

31. Azərbaycan Respublikasının Cinayət-Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

34. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

35. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

37. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

38. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

39. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

40. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

41. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçılərin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

42. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

43. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

44. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

45. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

46. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

47. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

48. Lombardlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

49. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri

(saat 12.01 dəq.)

Lehinə

89

Əleyhinə

0

Bitərəf

0

Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.03 dəq.)
Lehinə	92
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 12.07 dəq.)
Lehinə	95
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	96
Nəticə: Qəbul edildi	

3. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Tahir Kərimli, Elmira Axundova, Fəzail Ağamalı, Əli Məsimli, Aytən Mustafazadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.29 dəq.)

Lehinə	96
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	96

Nəticə: Qəbul edildi

4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənzadə, Tahir Kərimli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)

Lehinə	93
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir
Nəticə: Qəbul edildi

93

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Musa Quliyev, Musa Qasımlı

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 12.51 dəq.)
Lehinə	86
Əleyhinə	1
Bitərəf	1
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

8. “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 12.52 dəq.)
Lehinə	91
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	91
Nəticə: Qəbul edildi	

9. Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsinə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.55 dəq.)

Lehinə 89

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 90

Nəticə: Qəbul edildi

10. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.03 dəq.)

Lehinə 89

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 89

Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.05 dəq.)

Lehinə 87

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 88

Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisensiyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.06 dəq.)

Lehinə 90

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

13. Aqrar sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.08 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

14. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.09 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.09 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

16. “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, İsa Həbibbəyli

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.11 dəq.)
Lehinə	88
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.12 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

18. “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.13 dəq.)
Lehinə	87

Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

19. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.14 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	87
Nəticə: Qəbul edildi	

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.15 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

21. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.16 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	87
Nəticə: Qəbul edildi	

22. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.17 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir
Nəticə: Qəbul edildi

88

23. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

24. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Musa Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.20 dəq.)

Lehinə 90

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 90

Nəticə: Qəbul edildi

26. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.21 dəq.)

Lehinə 86

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 87

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 13.24 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	90

Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 13.25 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	87

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 13.25 dəq.)
Lehinə	87
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	89

Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 13.26 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 13.27 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	90
Nəticə: Qəbul edildi	

29. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 13.27 dəq.)
Lehinə	87
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.28 dəq.)

Lehinə 90

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 91

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.29 dəq.)

Lehinə 91

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 92

Nəticə: Qəbul edildi

31. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Tahir Kərimli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.29 dəq.)

Lehinə 91

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 92

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.32 dəq.)

Lehinə 89

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 2

İştirak edir 91

Nəticə: Qəbul edildi

32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.33 dəq.)

Lehinə 87

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.34 dəq.)

Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	90
Nəticə: Qəbul edildi	

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.35 dəq.)

Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.35 dəq.)

Lehinə	92
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	1
İştirak edir	93
Nəticə: Qəbul edildi	

34. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.36 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	89
Nəticə: Qəbul edildi	

35. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.36 dəq.)
Lehinə	89
Əleyhinə	1
Bitərəf	0

Səs vermədi	1
İştirak edir	91
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.37 dəq.)

Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.39 dəq.)

Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

37. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

38. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

39. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.47 dəq.)
Lehinə	85
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	85
Nəticə: Qəbul edildi	

40. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.50 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

41. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və

“İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.51 dəq.)
Lehinə	84
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	85
Nəticə: Qəbul edildi	

42. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.53 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

43. “Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statu-

su və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Validəynlərini itirmiş və valideyn hi-mayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yük-lülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)

Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89

Nəticə: Qəbul edildi

44. Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)

Lehinə	87
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

45. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 13.57 dəq.)
Lehinə	92
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	92
Nəticə: Qəbul edildi	

46. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin	
Səsvermənin nəticələri	(saat 14.00 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir
Nəticə: Qəbul edildi

88

47. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

48. Lombardlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Əli Məsimli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

49. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 14.12 dəq.)

Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	86
Nəticə: Qəbul edildi	

**Azərbaycan Respublikası
Milli Məclisinin Sədri**

O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

27 iyun 2019-cu il. Saat 12.

*Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Oqtay Əsədov sədrlik edir*

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat	(saat 12.00 dəq.)
İştirak edir	94
Yətərsay	83

Çox sağ olun, yətərsay var, iclasımıza başlaya bilərik.

Ayın 27–28-də keçiriləcək Milli Məclisin iclaslarının gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.01 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

Çox sağ olun, gündəlik təsdiq edildi.

Hörmətli millət vəkilləri, gündəlikdə 49 məsələ olmasına baxmayaraq, bu məsələlərdən beşdə biri üçüncü, beşdə biri ikinci, 20 məsələ birinci oxunuşdur. Əgər biz birinci oxunuşlara konseptual yanaşsaq, çalışırıq ki, mümkün olsa, iclası bir günə qurtaraq. Olmazsa, ikinci günə keçərik.

İndi keçək gündəliyin birinci məsələsinə, üçüncü oxunuşdur. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə, *Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.*

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlumat vermək istəyirəm ki, 2018-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisin komitəsində ətraflı müzakirə olunub və plenar iclaslarda da bu barədə kifayət qədər məlumat verilib. Millət vəkillərindən heç bir əlavə, təklif daxil olmamışdır. Ona görə, qanun layihəsinə üçüncü oxunuş kimi səs verməyinizi xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.03 dəq.)
Lehinə	92
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin ikinci məsələsi, birinci oxunuşdur. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 1-ci və 8-ci məsələlər cənab Prezidentin bir məktubu ilə daxil olmuşdur. Sənədlərdə dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin, həmçinin icmal büdcənin xərclərinin yuxarı hədlərinin artırılması nəzərdə tutulmuşdur. Bilirsiniz ki, 2018-ci ildə qanunvericilikdə edilən dəyişikliklər şəffaflığın artırılmasını, əmək münasibətlərinin təkmilləşdirilməsini, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutur. Bunların nəticəsi olaraq 2019-cu ilin əvvəlindən sosial sığorta yığımlarında əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. Qeyd olunan vergi, gömrük və sosial sığorta haqlarının formalaşması və yığılmasında inzibatçılığın gücləndirilməsi, şəffaflığın artırılması, eyni zamanda, ölkədə minimum əmək haqqı və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı üzrə cari ilin aprel-may aylarında tətbiq olunmuş və sentyabr ayından nəzərdə tutulan əlavə artımlar hesabına büdcənin gəlirləri artmışdır.

Qeyd olunanları əsas tutaraq, adları çəkilən qanun layihələrində aşağıdakı dəyişikliklər təklif olunur: Dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayrılan transferin 150 milyon manat azaldılaraq, həmin vəsaitin xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi; Dövlət Sosial

Müdafə Fondu gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artması nəticəsində Qanunda müvafiq düzəlişlər edilərək gəlirlərin xərclərdən artıq olan hissəsi, yəni 150 milyon manat həcmində dövlət büdcəsindən transferin azaldılması.

Son dərəcə maraqlı bir məsələdir ki, məhz aparılan islahatlar, əmək münasibətlərinin təkmilləşdirilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcə vəsaitləri hesabına formalaşmasının azaldılmasında müsbət meyillər güclənir. Dövlət Sosial Müdafiə Fondu xərclərinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun xərclərinin isə 15 milyon manat artması səbəbindən icmal büdcə xərclərinin yuxarı həddinin cəmi 215 milyon manat artırılması təklif olunur. İcmal büdcəmiz də bu tədbirlər nəticəsində artıq 27,4 milyard manat olacaqdır. Bu dəyişikliklər bütövlükdə Azərbaycanda aparılan islahatların uğurlu nəticələrindən biri kimi qiymətləndirilir. Ona görə də cənab Prezident tərəfindən təqdim olunmuş bu dəyişikliklərə müsbət münasibət bildirməyinizi xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. İlk dəfədir ki, Dövlət Sosial Müdafiə Fondu belə islahat tədbiri keçirir. Neçə ildir iclas keçiririk, həqiqətən, islahatların nəticəsini görürük. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.07 dəq.)
Lehinə	95
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	96
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti 3-cü məsələ. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Bu da birinci oxunuşdur. Buyursun Hadi Rəcəbli.

H.Rəcəbli, *Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri*.

Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Ziyad müəllim ilkin olaraq, bütövlükdə büdcədə dəyişikliklər haqqında məlumat verdi. Amma Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsində aparılan dəyişiklik, sözün əsl mənasında, bizim deputat həmkarlarımızla çalışdığımız bütün dövrlərdə ilk dəfədir ki, belə önəmli addım atılır. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son aylar sosial müdafiə sistemində apardığı ardıcıl islahatların nəticəsidir. Bu islahatlar, əlbəttə ki, bütövlükdə il ərzində 5 milyard manata qədər vəsait tələb edəcək. Ən sevindirici hal odur ki, ilk dəfə olaraq biz sosial müdafiə sisteminin maliyyələşməsində dövlət büdcəsindən transferi azaldırıq. Bu da, əlbəttə, çox önəmli bir hadisədir. Bu bir daha onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondunun yığımının artması hesabına təsəvvür edin ki, qısa, 4 ay müddətində 350 milyon manat vəsaitin Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə cəlb olunması aparılan ardıcıl, genişmiqyaslı işin nəticəsidir. Beləliklə, biz bütövlükdə büdcəni gətirib 4 milyard 128 milyon 104 min manata çatdırırıq və burada, bizim xərclər qrafasında müvafiq xərclər artırılıb. Bu da burada edilən dəyişikliklərdəndir. Eyni zamanda, burada transfer 150 milyon manat azalır və transfer 1 milyard 500 milyon manatdan bir az çox idisə, indi 1 milyard 352 milyon 723 min 410

manat olur. Beləliklə, büdcə bütövlükdə əhalinin sosial müdafiəsinə yönəlib. Sevindirici hal bir də odur ki, sosial müdafiənin büdcəsinin dövlət büdcəsindən asılılığı hiss olunacaq dərəcədə azalacaq. Deputat həmkarlarımdan bu layihəyə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Çıxışa 6 nəfər millət vəkili yazılıb. Çıxışları 5 dəqiqə edək. Birinci oxunuşdur. Buyursun Tahir Kərimli.

T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən layihəni müdafiə edirəm. İcazənizlə, həm birinci, həm də ikinci təklifim gündəliyin hər iki məsələsinə aid olduğuna, əlaqəli və konseptual xarakter daşdığına görə birinci oxunuşda deyilməsini vacib hesab edirəm. Bu çox yaxşıdır. Doğrudan da, bizim büdcəmizdə şəffaflığın artırılması, Ziyad müəllimin də dediyi kimi, kölgə iqtisadiyyatının zəiflədilməsi nəticəsində transferlər, mənbələrdən gəlirlər artır. Bu yaxşı haldır. Amma hesab edirəm ki, bunu kifayət saymaq olmaz. Əlimizdə böyük potensial var. Mənə elə gəlir ki, bu potensialı işə salsaq, əvvəl də bu barədə danışmışıq, büdcəmizi də, keçmişdə deyilən kimi, gəlirimizi də, məcmu daxili məhsulu da 2 dəfəyə yaxın artırma bilərik.

Bu yaxında deputat həmkarımla birlikdə 1–2 iş adamı ilə söhbət etdik. İki gün əvvəlin söhbətidir və ümumi xarakter daşıyır. O adamın Türkiyədə, Amerikada, Rusiyada, Qazaxıstanda obyektləri, mülkləri var, amma Azərbaycanda yoxdur. Eyni zamanda, bir başqasının Türkiyədə, Azərbaycanda vardır. Vaxtilə həmin şəxslərdən biri özünün 5–6 milyonluq zavodunu Rusiyaya köçürmüşdü. İndi, əlbəttə, qayıtmaq istəyir. Qayıtması üçün deputat həmkarımla onu nə qədər inandırdıq ki, cənab Prezidentin gördüyü tədbirlər nəticəsində keyfiyyət, 1–2 digər məsələ

deyilsə, sahibkarlara qarşı yoxlamalar, ümumiyyətlə, artıq qadağan olunub, qayıdın, investisiyanı, vəsaitləri vətənə qoyun, köçürdüyünüz zavodları geri qaytarın. Bu zaman bizim büdcəmiz də, iş yerləri də artar, insanların əmək haqqı da artar.

Yəni mən deyirəm ki, təkcə bu, kifayət deyil. Əvvəl dediyim təklifə qayıtmaq istəyirəm. Bunun mexanizmi nədən ibarətdir? Mən hesab edirəm ki, dediyim kimi, biz bir neçə dəfə büdcəni, milli gəlirimizi artırmaq istəyiriksə, o zaman mütləq maliyyə amnistiyası elan etməliyik. Bunun başqa yolu yoxdur.

Qisasçılıq, müsadirə, milliləşdirmə yol deyil. Tarix sübut etdi ki, Qumpiloviç demişkən, mən şəxsən müəyyən qədər Marksın fikirlərinə istinad edirəm, deyir, şəxsi mülkiyyət Allah rolunu oynayır. İfadəyə görə üzr istəyirəm. Bu, bazar iqtisadiyyatıdır, insanlar vəziyyətdən istifadə ediblər, şəxsi mülkiyyətlərini artırıblar. Bunlar minlərlədir, 10 minlərlə insan var. Bunları biz nə üçün daim cinayət törətmiş kimi təhdid edək, mallarının geri alınması qorxusu altında yaşadaq, pullarına göz dikək və sair. Bunlara biz maliyyə amnistiyası elan etməliyik. Milli Məclis amnistiya qəbul etməlidir ki, bu günə qədər nə qazanıblarsa, onların mənbəyi soruşulmayacaq. Onlar gəlib vətəndə investisiya qoysunlar, iş yerlərini artırırlar. Mən, doğrudan da, o yoldaşla danışanda bir qədər utandım. Deyir, bizdə də devalvasiya olub, amma Qazaxıstanda adambaşına düşən məcmu daxili məhsul 12 min ABŞ dollarından aşağı deyil. Bizdə isə 5 min civarındadır. Amma mən onlara dedim, inanın, – kölgə iqtisadiyyatından danışıldı, – bizdə də, əslində, 10 mindən aşağı deyil. Amma bəzi məsələlərə görə belə vəziyyətə düşmüşük. Yəni mənim birinci təklifim bundan ibarətdir.

Həm də buraxmaq lazımdır özəl olsun. Misal üçün, turizmdə rəqabət yoxdur. Özəl orqana buraxmaq lazımdır ki, bu bahalıq aradan qalxsın və sair. Bizə də Gürcüstandakı, digər yerlərdəki kimi milyonlarla turist axsın, dövlətə gəlir gəlsin.

Xüsusi bir xahişim də var. Bu, çox yaxşı haldır ki, cənab Prezidentin sərəncamı ilə əmək haqları bəzi dövlət qulluğu sahələrində 40, qeyri-dövlət qulluğu sahələrində 20 faiz və sair miqdarda artır. Bu əmək haqqının artmasında, misal üçün, indi biz görürük ki, büdcəmizə daxilolmalar nəticəsində bəzi sahələrdə bizim 150, 200, 250 milyon manat müsbət profisitimiz əmələ gəlib.

Bu qanun layihəsi ilə bağlı da müzakirə edək. Mənim xahişim nədən ibarətdir? Qarşıdan bələdiyyə seçkiləri gəlir. Partiyaları möhkəmləndirmək lazımdır. Bəzi dövlətlərdə, ümumiyyətlə, proporsional seçki məsələsi qoyulub. Mən xahiş edirəm, artan pulun 1 faiz demirəm, yarım faizi siyasi partiyaların maliyyələşməsinə xərclənsin. Siyasi partiyalarda işləyənlərin, əmək haqqı alanların da minimum əmək haqqına, sosial təminatə ehtiyacları var. Onlar da Azərbaycan vətəndaşlarıdır. Sizdən mən bunu bir neçə partiyanın adından xahiş edirəm. Ayrılan puldan partiyalara da ayrılrsa, çox yaxşı olar. Təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.

Sədrlik edən. Sağ olun. Elmira Axundova.

E.Axundova. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də istəyirəm həm 2-ci, həm də 3-cü məsələyə dair fikirlərimi bildirəm. Minimum aylıq əmək haqqının, müxtəlif kateqoriyalı işçilərin maaşlarının artırılması, pensiyaçıların sosial baxımdan dəstəklənməsi, bütün bunlar barədə Prezident tərəfindən imzalanmış sərəncamları sosial sahədə inqilabi dəyişiklik adlandırırdım.

Mən bunu ona görə inqilabi dəyişiklik hesab edirəm ki, bunun nəticəsində çoxsaylı insanlar imkansızlar kateqoriyasından çıxacaq, onların həyat səviyyəsi xeyli yüksələcək.

Digər fakt məndə və bütün insanlarımızda böyük məmnunluq doğurur ki, bizim dövlətçiliyimizi, ölkəmizin sərhədlərini, asayışı qoruyan Müdafiə Nazirliyi, güc orqanlarının müxtəlif kateqoriyalarının hərbi qulluqçularının maaşları 40 faiz artırılıb. Bu çox düzgün, ədalətli qərardır. Çünki Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Biz bədxah qonşularımız tərəfindən təcavüzü dəf etməyə hər an hazır olmalıyıq. Buna görə də hərbi qulluqçulara layiqli əmək haqqı verilməsi, o cümlədən qoşunlarımızın, ordumuzun daha da möhkəmlənməsinin, ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasının rəhnidir. Ona görə ki, insan layiqli əmək haqqı alanda öz yerini qiymətləndirir, ondan möhkəm yapışır, o, yaxınları üçün narahat deyil. Çünki onlara sanballı məvacib göndərə bilir. Təbii ki, bu bizim rəşadətli hərbiçilərimizin əhvalına, onların döyüş və mənəvi ruhuna da müsbət təsir göstərir.

İndi başlıca məsələ ondan ibarətdir ki, dövlət və nəzarət strukturları ticarət sahəsinə nəzarəti gücləndirsinlər, əhalinin gəlirlərinin artması əsas ərzaq mallarının qiymətlərinin artmasına gətirib çıxarmasın. Buna qəti yol vermək olmaz. Digər tərəfdən isə, bank sistemi dayanıqlığı və stabilliyi qorusun ki, bu artımlar manatın dəyər itirməsinə, inflyasiyaya gətirib çıxarmasın. Bu iki əsas amil – manatın inflyasiyası və ərzaq mallarının, kommunal xidmətlərin qiymətlərinin artması ehtimalı əhalini maraqlandırır və narahat edir. Bununla bağlı hörmətli Samir Şərifova sualım ondan ibarətdir ki, bu istiqamətdə hansısa preventiv tədbirlər nəzərdə tutulubmu? İnsanlarımızın alıcılıq qabiliyyətinin artması ilə paralel olaraq inflyasiyanın

güclənməsi ehtimalına qarşı nə kimi tədbirlər nəzərdə tutulub?

Nəyə görə bunu deyirəm? Çünki həm bizdə, həm də başqa ölkələrdə müşahidə edirik ki, əmək haqları kəskin artan kimi, digər tərəfdən, ərzaq məhsullarının, xidmətlərin də qiymətləri artır. Hazırda bu qiymətlərin artımına obyektiv səbəb yoxdur, ancaq subyektiv səbəblər ola bilər. Çünki ölkəmizdə fermerlərə dəstək göstərilir, bütün rayonlarda, demək olar ki, kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunur və nəticədə meyvə-tərəvəz və digər məhsulların istehsalında məhsuldarlıq daha da artır. Ona görə də ərzaq məhsullarının qiyməti məsələsi hökumətimizin daim diqqət mərkəzində olmalıdır. Xahiş edirəm, qeyd etdiyim məsələlərə aydınlıq gətirəsiniz. Ümumiyyətlə, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında layihəni dəstəkləyirəm və onun lehinə məmnuniyyətlə səs verəcəyəm.

Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.

F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən təqdim edilmiş qanun layihəsini birmənalı şəkildə müdafiə edirəm. Çox böyük məmnuniyyətlə ona müsbət fikrimi ifadə edəcəyəm.

Təqdim edilmiş qanun layihələri ilə bağlı mən də öz fikirlərimi hörmətli həmkarlarımla bölüşürəm. Məndən öncə çıxış edən həmkarlarım kimi, bu istiqamətdə atılan addımların Azərbaycan xalqının həyat səviyyəsinə yüksək təsirini ifadə etməklə, qeyd etmək istəyirəm ki, bütün bunlar, əlbəttə, ölkə Prezidentinin həyata keçirmiş olduğu sosial-iqtisadi siyasətin məntiqinə söykənir. Baxın, 1918-ci ilin aprelindən keçən cəmi 1 il ərzində Azərbaycanın

bütün sahələrində inqilabi dəyişikliklər aparılmaqdadır. Həm idarəçilik sistemində, həm hüquq mühafizə orqanlarının təkmilləşməsində, həm məhkəmə-hüquq sistemində, həm də ölkə Prezidentinin xüsusi diqqət verdiyi əhalinin həyat səviyyəsinin yüksəldilməsində addımbaaddım, aybaay ciddi dəyişikliklər baş verməkdədir.

Bütün bunlar, bir daha təkrar edirəm, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın məntiqinə söykənir. Həm də ona söykənir ki, ölkə Prezidenti artıq qarşıya qoyulan vəzifələri güclü bir komanda ilə həyata keçirməkdədir. Maliyyə sisteminin yüksək səviyyədə qurulması, iqtisadi inkişafımızın ildən-ilə yüksəlməsi, vergi, eyni zamanda, gömrük sistemində aparılmış islahatlar, sosial təminat və müdafiə sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi, bütün bunlar, əlbəttə, Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməyə böyük imkanlar və şanslar verir. Heç şübhəsiz ki, ölkə Prezidentinin apardığı bu siyasət daha ciddi nəticələr verəcək və qarşıda ciddi uğurların şahidi olacağıq.

Hörmətli cənab Sədr, bununla bərabər, iki məsələnin də üzərində dayanmaq istərdim. Birinci, bizim keçmiş həmkarlarımız, vaxtilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan və həyatlarını pensiyaçı kimi davam eləyən həmkarlarımız onların pensiyalarına yenedən baxılması üçün mənə məktubla müraciət ediblər. Bütün sahələrdə pensiyaların artmasına baxmayaraq, onların pensiyalarının aşağı olmasından narazılıqlarını ifadə edirlər və xahiş edirlər ki, bu məsələyə baxılsın. Bununla bağlı, cənab Sədr, Sizə, eyni zamanda, əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Sahil Babayevə müraciət edirəm ki, bu məsələ hansı formada, hansı şəkildəsə həll

olunsun, bu addım atılsın.

Digər bir tərəfdən, iş adamlarının ölkəyə qayıdışı fikrinə də dəstək verirəm. Etiraf olunmalıdır ki, vaxtilə Vergilər Nazirliyinin tətbiq etmiş olduğu anormal metod və anormal münasibət çoxsaylı iş adamlarının Azərbaycandan getməsinə səbəb oldu. Bu, hər birimizə bəllidir. Yeri gəldikcə də biz öz aramızda bu söhbətləri aparırıq. İndi Vergilər Nazirliyində, digər sahələrdə şəffaflıq, təmizlik, dövlətə sədaqət, insanlara normal münasibət var. Bütün bunlar imkan verir ki, biz onları ölkəmizə dəvət edək və onlar külli miqdarda vəsaitləri Azərbaycana qoyunlar, sahibkarlıq inkişaf etsin və beləliklə, Azərbaycana əlavə vəsaitlər daxil olsun və bu vəsaitlər əhalinin sosial müdafiəsinin inkişafına sərf edilsin. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Əli Məsimli.

Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Söz almaqda əsas məqsədim ondan ibarətdir ki, burada ilk baxışda elə görünür ki, pensiya fondunun büdcəsi kəsilir, əslində, yox, çox maraqlı bir proses gedir. İndiyə qədər biz həmişə pensiya fonduna daha çox vəsait ayırırdıq. Bu, artan hədlə gedirdi. İndi pensiya fondunda, həm də bilavasitə büdcədə islahatlar nəticəsində daxilolmalar artır. Həm də pensiya fonduna daxilolmalar artır və bunun nəticəsində artıq pensiya fonduna büdcədən proqnozlaşdırılan səviyyədə vəsait götürülməsinə ehtiyac qalmır. Ona görə də burada belə maraqlı cəhət yaranır ki, ilk dəfə pensiya fondu özünün daxili imkanları hesabına öz tələbatını ödəyir və bunun nəticəsində büdcədən əlavə almır, büdcə vəsaitinə qənaət olunur. Həmin vəsait də digər, çox vacib istiqamətlərə yönəldilməsi üçün işlədilir. Mən hesab edirəm ki, bu həm ilk dəfədir, həm də çox maraqlıdır.

Onu da əlavə eləyim ki, minimum əmək haqqının artırılması həmişə belə bir anlama gəlir ki, 130 manat vəsait 180 manata qalxdı, 180 manat da sentyabrdan 250 manata qalxacaq. Amma vahid tarif cədvəlinin 19 maddəsinə, dərəcəsinə baxanda indi nə alınır? Sentyabr-dakı 250 manat 4 ay bundan qabaqkı 19 dərəcədən ibarət vahid tarif cədvəlinin 15-ci maddəsi idi. 15-ci maddə indi gəlib birinci maddə olan kimi, 19 maddə üzrə bütün əmək haqlarında artım olacaq. Həmin artım isə bilavasitə həm büdcəyə, həm də pensiya fonduna əlavə vəsaitin daxil olmasına gətirib çıxaracaq ki, bu da iki istiqamətdə mütərəqqi dəyişiklikdir, həm büdcənin artmasında vətəndaşların rolunun yüksəlməsi, həm də pensiya fondunun öz gücünün öz problemlərinin həllinə yönəlməsi məsələsidir.

Burada deyildi, bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Həmişə əmək haqqı, pensiya qalxandan sonra qiymətlər də qalxır. İnsanları narahat edir, bu dəfə də qiymətlər qalxacaqmı? Məsələn, biz əməyin ödənişinin ümumi daxili məhsuldakı payından, yaxud artımların pərakəndə əmtəə dövriyyəsidəki, yaxud da ümumi gəlirlərdəki simvolik səciyyəsidən çıxış eləsək, düzdür, müəyyən dərəcədə inflyasiya təzyiqi olacaq, amma o rəqəmlər o qədər kiçikdir ki, yüksək inflyasiyaya gətirib çıxarmayacaq. Amma özbaşına qoyulsa, artan maaşların, pensiyaların bir hissəsi süni qiymət artımı hesabına süni qiymət artımından doğan inflyasiyanın yeminə çevrilə bilər. Ona görə də biz müraciət eləmək istərdik, məhz iqtisadi nöqtəyi-nəzərdən güclü qiymət artımına yer yoxdursa, qeyri-iqtisadi amillərin, yəni süni surətdə qiymətin artırılmasının qarşısının alınması istiqamətində inanırıq ki, aidiyyəti orqanlar öz vəzifələrini yüksək səviyyədə yerinə yetirəcəklər və buna yol verməyəcəklər. Diqqətinizə görə

təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Aytən Mustafazadə.

A.Mustafazadə. Təşəkkür edirəm, cənab Sədr. Məndən öncə çıxış eləyən həmkarlarım kimi mən də onu qeyd etmək istərdim ki, son aylar cənab Prezident tərəfindən atılan addımlar, sosial yönümlü islahatlar çox böyük amildir. Mənim seçildiyim dairə universitetlər və Milli Elmlər Akademiyası dairəsidir. Onu qeyd etmək istəyirəm ki, pensiyaların, maaşların, minimum əmək haqqının, müəllimlərin maaşlarının artırılması vətəndaşlar tərəfindən çox müsbət və minnətdarlıqla qarşılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial problemlərə göstərdiyi diqqət əlillər tərəfindən çox müsbət, minnətdarlıqla qarşılır.

Mənə müraciətlər olur. Onu səsləndirmək istərdim. Müəllimlərin maaşı artırılında yalnız məktəb müəllimlərindən söhbət gedir. Universitetlərdə çalışan müəllimlərin də maaşlarının qaldırılması məsələsinə baxıla biləmi? Mənə bununla bağlı müraciət ediblər. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Hadi müəllim, buyurun.

H.Rəcəbli. Minnətdaram, Oqtay müəllim. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Çünki bizim deputat həmkarlarımız, sabiq deputat dostlarımız tez-tez müraciət edirlər, eyni zamanda, dövlət qulluğunda çalışanların da belə müraciətləri olur. Deputatların və dövlət qulluqçularının əmək haqqında olan fərq məntiqi olaraq pensiyada olan deputatların və dövlət qulluqçularının da pensiyasında görünməlidir. Biz bunu hörmətli Sahil müəllimlə də, maliyyə naziri ilə də müzakirə eləmişik. Mən istəyirəm məlumat üçün deyim ki, bu məsələ gündəmdədir. Təkcə bu məqsədlərə xərclərdə 200 milyon manat artım görünür. Bizim xərclər 3 milyard 743 milyon manatdan bir az

çox idi, indi isə 3 milyard 918,4 milyon manat olub. Yəni bu məsələlər diqqətdədir. Fəzail müəllimə də minnətdaram ki, o da bu məsələlərlə daim maraqlanır. Biz elan etmək istəyirik ki, bu məsələlər öz həllini tapır. Bu vəsaitin ayrılması bilavasitə həmin o məsələlərin həllinə yardımçı olacaq. Bunu məlumat üçün deyirəm ki, biləsiniz.

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin üçüncü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.29 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	96
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin dördüncü, beşinci məsələləri bir məktubda gəlib. Dördüncü məsələ “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Birinci oxunuş. Əli Hüseynli buyursun.

Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.

Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar. Son dövrlər həm ölkə vətəndaşlarının, həm də pensiyaçıların, o cümlədən dövlət orqanlarında çalışan vətəndaşlarımızın əmək haqları və maaşları əhəmiyyətli dərəcədə artırılır. Bu, çox təqdirəlayiq haldır. Eyni zamanda, bildirmək istəyirəm ki, bir müddət əvvəl, 2019-cu il aprelin 3-də cənab Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərma-

nının müvafiq maddəsində də hakimlərin təminatlarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulmuşdur. Bu tövsiyənin yerinə yetirilməsi ilə bağlı qanun layihəsi işlənib hazırlanmış və müzakirəyə təqdim olunmuşdur. Qanun layihəsinə uyğun olaraq Ali Məhkəmənin sədrinin vəzifə maaşı Milli Məclisin Sədrinin vəzifə maaşına uyğunlaşdırılır, eyni zamanda, hakimlərin maddi təminatı daha da yaxşılaşdırılaraq, məzuniyyətə çıxdıqları vaxt onlara məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinətin verilməsi nəzərdə tutulur. Cənab Prezidentin fərmanının icrasından irəli gələn qanun layihəsinə səs verməyinizi xahiş edirəm.

Sədrlik edən. Qüdrət Həsənquliyev.

Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, qonaqlar və media nümayəndələri. Doğrudan da, son vaxtlar əhalinin müəyyən kateqoriyadan olan hissəsinin maaşlarının, pensiyalarının, minimum əmək haqqının məbləğinin artırılması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları əhali arasında çox böyük sevinclə qarşılanıb. Düşünürəm ki, siyasi demaqqoqiya ilə məşğul olan bəzi pozucu ünsürlərin bundan sonra inflyasiya, devalvasiya olacaq kimi bəyanatlarına əhəmiyyət verilməməlidir. Onlar dünənə qədər maaşların, pensiyaların az olmasından gileylənirdilər.

Hesab edirəm ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi barədə hökumət növbəti addımlar da atmalı, gələn ilin büdcəsində həm uşaq pullarının verilməsi üçün vəsait nəzərdə tutulmalıdır, həm də prokurorluq orqanlarının əməkdaşlarının da əmək haqları artırılmalıdır. Prokurorluq orqanları da digər mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunmasında xüsusi rol oynayır. Biz bilirik ki, ədliyyə

sisteminə daxil olan dövlət hakimiyyət orqanlarının, demək olar ki, prokurorluq orqanlarının əməkdaşları istisna olmaq şərtilə hamısının əmək haqqı artırıldı.

Mən, eyni zamanda, hər zaman söyləmişəm ki, korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq üçün ilk növbədə dövlət hakimiyyəti orqanlarının təmsilçilərinə onların layiqli həyatını təmin edəcək qədər əmək haqqı verilməlidir, yəni proses bununla başlamalıdır. Hörmətli Əli müəllim qeyd elədi, Prezidentin 2019-cu il 3 aprel tarixli fərmanında da qeyd olunur ki, ölkədə hüquqi islahatlar dərinləşdirilməlidir. Hüquqi islahatların dərinləşdirilməsi üçün, mən düşünürəm ki, təkəcə əmək haqlarının artırılması ilə bu məsələ bitməməlidir. Biz çalışmalıyıq ki, ölkədə hüquqi mədəniyyətin yüksəlməsi üçün hüquqi maarifçilik işi ilə məşğul olaq. Yeri gəlmişkən, söyləyim ki, məsələn, bu gün bizim televiziyalarda hüquqi mövzuda hər hansı bir müzakirə aparılsa, vəkillər öz aralarında söhbət eləsə, yaxud hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunsa, buna məhdud sayda insanlar baxacaq. Artıq inkişaf etmiş ölkələr bunun daha yaxşı yolunu tapıblar. Məsələn, Qərb ölkələrində, Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, digər Avropa ölkələrində bu məqsədlə xüsusi seriallar çəkilir. İnsanlar o seriallara baxırlar, həm əylənirlər, həm də hüquqi biliklərə yiyələnirlər. Özləri istəmədən belə hansı hüquqlara malik olurlar, məhkəmələrə necə müraciət edirlər, məhkəmə çəkişmələri necə baş verir, bununla bağlı mən də öz ingilis dilimi inkişaf elətdirmək üçün bəzi hallarda bu tipli, yəni ixtisasıma uyğun seriallara baxıram. Məsələn, Suits, Good Wife, Netflixlə yayımlanan filmlər var. Əlaqəli olduğu üçün mən bu məsələyə toxunuram, ona görə ki, maaşların artırılması həm də korrupsiyaya, rüşvətxorluğa qarşı

mübarizənin səmərəli təmin olunması məqsədi ilə edilir. Bu məqsədlə, əlbəttə, biz o səviyyədə filmlər çəkmək imkanına malik deyilik, baxmayaraq ki, Milli Televiziya və Radio Şurası bununla bağlı televiziyalara kifayət qədər pullar ayırır. Amma ən azından o filmləri Azərbaycan dilinə tərcümə etmək olar və o filmlərə baxdıqca, hesab edirəm ki, insanların hüquqa hörməti artacaq, insanlar qanunlara əməl edəcəklər və bu da ölkəmizdə hüquqi mədəniyyətin artmasına öz töhfəsini vermiş olacaqdır.

Bununla yanaşı, mən hesab edirəm ki, son zamanlar maaşlar artırıldı, yəni biz indi hüquq mühafizə orqanları sistemində əmək haqlarını artırdıq, amma bununla paralel olaraq maliyyə və iqtisadi sahəyə cavabdeh olan orqanların da, o cümlədən Vergilər Nazirliyində, İqtisadiyyat Nazirliyində, Maliyyə Nazirliyində və sair əmək haqlarının artırılmasını düşünməliyik. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun. Tahir Kərimli.

T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar. Bu qanun layihəsini alqışlayıram. Doğrudan da, hakimlər yüksək əmək haqqı almağa çox layiq idilər. Cənab Prezident də fərmanında qeyd etmişdi ki, əhəmiyyətli dərəcədə artsın. Hesablayanda, doğrudan da, hakimlərin vəzifə maaşları, əmək haqları əhəmiyyətli dərəcədə artır. Çünki bundan başqa, qeyd olunduğu kimi, məzuniyyət, 25 faiz artım, digərləri də var. Bu çox yaxşıdır. Eyni zamanda, iki il bundan əvvəl Aparatın İnzibati və hərbi qanunvericilik şöbəsində hakimlərin və deputatların statusunun təmin olunması ilə bağlı qanun layihəsi hazırlamışdıq. Mənim də kiçik iştirakım olmuşdu. O da təmin olunsa, daha yaxşı olardı.

Amma mən başqa məsələyə görə söz almışam. Bu,

ondan ibarətdir ki, 106-cı maddədə xüsusi olaraq Ali Məhkəmənin sədrinin, hakimlərin maaşının ödənilməsi qaydasında, məsələn, “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri ilə əvəz olunur. Yəni hakimlər əmək haqqını biz deputatların əmək haqqına görə alacaqlar. Bildiyimiz kimi, 80, 90 və digər faizlər hakimlərə kimi gedir, bunlar vəzifə maaşı alacaqlar. Biz deputatlara uyğun onların vəzifə maaşı artırılır, alacaqlar və pensiya hüququ təmin olunanda da vəzifə maaşı olduğu üçün, təbii ki, onların pensiyaları yüksək olacaq. Amma mən təəssüf edirəm ki, biz deputatlarda belə deyil, çünki biz müavinət şəklində alırıq. Müavinət də mən aldığı arayışlara görə pensiya təminatında nəzərə alınmayacaq və alına da bilməz. Deyirlər ki, respublika üzrə vahid tarif cədvəli hazırlanır və sair. Qorxuram, orada da Milli Məclisin adı qeyd olunmasın.

Ümumiyyətlə, mənim istəyim ondan ibarətdir ki, deputatların da, – bilirsiniz, Azərbaycan Respublikasının qanunvericiliyində bu, tam aydınlaşmayıb, əmək haqqı ilə vəzifə maaşları fərqli anlayışlar kimi gedir, – hesab edirəm, müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı. Bu, eyni zamanda, gələcəkdə pensiya təminatı və digər məsələlər üçün də yaxşı olardı. Sağ olun.

Sədrlik edən. Sağ olun. Başqa bir təklif yoxdur ki?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Xahiş edirəm, gündəliyin dördüncü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.38 dəq.)
Lehinə	93
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi

0

İştirak edir

93

Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Növbəti beşinci məsələ. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, birinci oxunuş. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. 2018-ci ildə vergi sistemində müsbət dəyişikliklər baş vermiş və dövlətin ümumi iqtisadi siyasətindən irəli gələn islahatların həyata keçirilməsinə başlanmışdır. Vergidən yayınma hallarının aradan qaldırılması, büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədi ilə iqtisadi münasibətlərin şəffaflaşmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əmələmə səviyyəsinin artırılmasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolunu nəzərə alınmaqla, ötən ilin sonunda bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdur. Vergi Məcəlləsində edilən dəyişiklik kölgə iqtisadiyyatının qarşısının alınmasına, gəlirlərin və əmək bazarının şəffaflaşdırılmasına, vergitutma bazasının, habelə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə və kiçik, orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin yaradılmasına yönəldilmişdir.

Görülmüş tədbirlər nəticəsində vergi ödəyiciləri tərəfindən könüllü vergi əmələmənin səviyyəsi artmışdır ki, bu da öz növbəsində vergi orqanları tərəfindən maliyyə sanksiyalarının tətbiqinin azalmasına səbəb olmuşdur. Eyni zamanda, dövlət başçısının apardığı humanist siyasətin təzahürü olaraq vergi ödəyiciləri tərəfindən birinci dəfə yol verilmiş pozuntuya görə Vergi Məcəlləsinin bir çox

maddələri üzrə müəyyən olunmuş yeni maliyyə sanksiyaları tətbiq edilmir. Bu halda vergi ödəyicilərinə vergi orqanı tərəfindən yazılı xəbərdarlıq edilir. Həmçinin vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirlərinin sayının kifayət qədər azalması baş vermişdir. Belə ki, səyyar vergi yoxlamalarının sayı 3,4 dəfə azaldılmışdır. Nəticədə maliyyə sanksiyalarından Azərbaycan Respublikası Vergilər Nazirliyinin büdcədən kənar fondlarına köçürülən vəsaitin məbləğində ciddi azalmalar baş verir. Təbii ki, bir ziyalı kimi bildirmək istəyirəm, bu çox müsbət haldır. Bizim dövlət büdcəsinin gəlirlərində cərimələrin payı nə qədər azalsa, bu, bir o qədər ölkədə maarifləndirmənin, qanunvericiliyin yerinə yetirilməsini ifadə edir. Bunu nəzərə alaraq, dövlət büdcəsinin gəlirlərinin Vergilər Nazirliyi tərəfindən təmin edilən mədaxil mənbələri üzrə müəyyən edilən proqnoz göstəriciləri hər il üzrə dövlət büdcəsi haqqında qanunda təsdiq olunur. Proqnoz göstəriciləri Vergilər Nazirliyi tərəfindən artıq icra olunduğu halda, dövlət büdcəsinə əlavə mədaxil olunmuş vəsaitin büdcədən kənar vəsaitdə yaranmış kəsir həcmində nazirliyin büdcədən kənar vəsaitinin formalaşmasına yönəldilməsi təklif edilir. Həqiqətən, cənab Sədr, bu, kifayət qədər müsbət addımdır və mən millət vəkillərindən bu qanun layihəsinə, dəyişikliyə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Deyəsən, hər kəsə aydın oldu. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 5-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri

(saat 12.42 dəq.)

Lehinə	87
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 6-cı məsələsi. “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Ziyad Səmədzadə. Bu da birinci oxunuşdur.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilmişdir. Bu məqsədlə İpoteka və Kredit Zəmanət Fonduna yaşayış sahələrini satın almaq hüququ verilmişdir.

Təklif olunan qanun layihəsi İpoteka və Kredit Zəmanət Fondunun satın aldığı yaşayış sahələrinə texniki, keyfiyyət göstəriciləri dəyişdirilmədən, təmir işləri görülmədən “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq edilməməsi məqsədi daşıyır. Bu da yaşayış sahələrinin daha operativ əldə olunmasına xidmət edəcəkdir. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.44 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 7-ci məsələsi. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Hadi Rəcəbli.

H.Rəcəbli. Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım. Bu da çox ciddi bir düzəlişdir və bunun hesabına Azərbaycanda 770 min pensiyaçının büdcəsində xeyli dəyişiklik olacaq. Oqtay müəllim, mən öyrənmişəm, heç bir dövətdə bir ildə iki dəfə pensiyanın minimum həddi artmayıb. Bildiyiniz kimi, pensiyanın minimum həddi 116 manat idi, sonradan biz onu 160 manata çatdırdıq. İndi də oktyabrın 1-dən bizim aşağı pensiya alan vətəndaşlarımızın 200 manat, bu yüksək rəqəmlə maliyyə təminatı yola veriləcək.

Burada biz 6-cı maddəyə, bir də 29-cu maddəyə dəyişiklik edirik. 6-cı maddədə “1 oktyabr tarixindən 200 manat” sözləri yazılır.

İkinci isə, bu da yenilikdir, əvvəllərdə belə bir müddə bizdə yox idi. Bildiyiniz kimi, indeksasiya məsələsi əvvəllər pul vahidinin inflyasiyası ilə edilirdi, sonradan isə ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq edilirdi. Bu da çox cüzi bir miqdar, harada isə ildə 6, 7, 10 faiz civarında bir dəfə olan artımdır.

Biz ilk dəfə yeni bir müddəanı da bura salmışıq. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yəni bu da yeni bir indeksləşmədir və

bunun hesabına bizim pensiyaçıların aldığı həmin vəsait ildə harada isə 10–15 faiz arta bilər. Beləliklə, bu düzəlişlərin ikisi də bizim o qrup insanların sosial müdafiəsini gücləndirməyə xidmət edir. Mən fürsətdən istifadə edib bu cəsarətli və maliyyə tutumlu addımlara görə möhtərəm Prezidentimizə bir daha dərin minnətdarlığımızı və razılığımızı bildirmək istəyirəm.

Sədrlik edən. Sağ olun. Musa Quliyevin sualı var. Buyursun.

M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Mən üzrlü səbəbdən bu komisiyanın iclasında iştirak etməmişəm. Ona görə də istəyirəm, hörmətli Hadi müəllim 29.1-ci maddəyə olan dəyişiklikləyə aydınlıq gətirsin. Təbii ki, birinci dəyişikliyi hamımız dəstəkləyəcəyik. Amma 29.1-ci maddədə bu dəyişiklik hansı zərurətdən irəli gəlir? Çünki bu suallar bizə veriləcəkdir. 29.1-ci maddənin indiki mövcud variantında tamamilə aydın və düzgün yazılmışdı ki, ötən ildəki orta aylıq əmək haqqının artımına, yaxud azalmasına uyğun olaraq indeksləşdiriləcəkdir.

Mənə elə gəlir, bu, yeni bir termdir, “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi”. Bu, hansı kateqorik kriteriyadan müəyyən oluncadır? Neçə faizlə olacaq, hansı istehlak qiymətləri, indekslər, kim indeksləşdirəcək? Bunlar bir az sual doğuran məsələlərdir və bu zərurət nədən yaranıb, Hadi müəllim, bunu da, xahiş edirəm, aydınlaşdırasınız. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Musa Qasımlı.

M.Qasımlı. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barəsində

qanun layihəsinin lehinə səs verəcəyəm. Çox yaxşı bilirsiniz ki, o dəyişiklikdə də göstərildiyi kimi, bu il martın 1-də pensiyalar 160 manat məbləğində müəyyən edilmişdi. 7 ay keçəndən sonra oktyabrın 1-də bu, 200 manat olacaq. Heç şübhəsiz, biz dünyanın heç bir ölkəsində bir ildə bu qədər artım və pensiya sahəsində islahatların aparıldığının şahidi deyilik. Bütövlükdə götürüləndə dünyanın heç bir ölkəsində elə genişmiqyaslı sosial paketin qısa bir müddətdə qəbulunun da şahidi olmuruq.

Bu onun göstəricisidir ki, birinci, bizim dövlətimizin imkanları artır. Bu imkanların artması sabitliklə, iqtisadi inkişafımız ilə bağlıdır. İkinci, cənab Prezidentimizin sosial müdafiəyə ehtiyacı olan insanların yanında olması, dövlətimizin həmin kateqoriyadan olan insanlara xüsusi qayğı göstərməsi ilə bağlıdır.

Hesab edirəm ki, ikinci dəyişiklik də müstəsna əhəmiyyət daşıyır. Burada həm hörmətli Hadi müəllim, həm də hörmətli həmkarımız Musa müəllim çox doğru olaraq sual verdilər. Ən başlıcası ondan ibarətdir ki, bu indeksləşmənin istehlak qiymətlərinin artımına görə aparılması vətəndaşları, həmin kateqoriyadan olan insanları bir az rahatladacaq, daha əlavə suallar olmayacaq. Amma, hörmətli cənab Sədr, hesab edirəm ki, məhz bu dəyişikliklə bağlı bizim televiziyalarımızda, kütləvi informasiya vasitələrində geniş izahat işlərinin aparılmasına, təbliğata böyük ehtiyac var.

Mən bütövlükdə sosial paketi Azərbaycan tarixində inqilabi hadisə hesab edirəm. Hesab edirəm ki, bu, bizim vətəndaşlarımızın, bütün kateqoriyadan olan insanlarımızın dövlətə sevgisini, məhəbbətini daha da artıracaq, onların həyat şəraitini yaxşılaşdıracaq. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Hadi müəllim, ikinci oxunuşda cavab verəcəksiniz, ya indi?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Birinci oxunuşdur, sual verildi, hazırlasın, cavab verərsiniz. Əgər başqa təkliflər yoxdursa, xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.51 dəq.)
Lehinə	86
Əleyhinə	1
Bitərəf	1
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 8-ci məsələsi, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Ziyad müəllim qısaca demişdi. Buyursun Hadi Rəcəbli.

H.Rəcəbli. Minnətdaram, Oqtay müəllim. Məlumat verildi. Demək bizim İşsizlikdən sığorta fondunun büdcəsini biz parlamentdə təsdiq etmişik. O büdcəyə, onun 3-cü maddəsinə dəyişiklik edirik. Burada yazılır “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsait”. 15 milyon manat yenidən bu Fonda yönəldilir.

Bunun mahiyyəti nədir? Oqtay müəllim, bunun 14 milyonunu bilavasitə özünüməşğulluğa, bir milyonu isə təhsilə, əmək məsələlərinin peşə təhsilinin yaranmasına yönələcək. Bütövlükdə bu məbləğ bizim illik sığorta fondunun gəlirlərini 15 milyon manat artırıcaq, bu da, əlbəttə, son

nəticədə bu il Azərbaycanda 10 min insanın özünüməşğulluqla təmin olunmasına kömək edəcək. Bu da çox önəmli bir addımdır. Xahiş edirəm, deputat həmkarlarım səs versinlər.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 8-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.52 dəq.)
Lehinə	91
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	91
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti 9-cu məsələ. Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsinə qoşulmaq haqqında qanun layihəsi. Buyursun Ziyafət Əsgərov.

Z.Əsgərov, *Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.*

Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar. Bildiyiniz kimi, Birinci dünya müharibəsindən sonra müharibə edən dövlətlər arasında tibbi əməkdaşlıq zərurəti çox ciddiyyəti ilə ortaya qoyuldu və 1920-ci ildə Amerikadan və Belçikadan olan zabitlər belə bir Zabitlər Assosiasiyası yaratdılar ki, həm müharibə, həm də qeyri-müharibə vaxtı dövlətlər arasında əməkdaşlıq yaransın. Sonradan Beynəlxalq Hərbi Tibb Komitəsi və Əczaçılıq Komitəsi bir yerdə fəaliyyət göstərməyə başladılar. 1952-ci ildə artıq Beynəlxalq Səhiyyə Təşkilatı bu Komitəni tanıdı və

elə həmin dövrdən, 1952-ci ildən Beynəlxalq Hərbi Tibb Komitəsi adlanmağa başladı.

Bu Nizamnamə 32 maddədən ibarətdir. Nizamnamə sizə paylanılıb, burada söhbət dövlətlər arasında hərbi tibbi əməkdaşlığın formalarından, məqsədlərindən gedir. Doğrudan da, müharibə şəraitində olan bir dövlət, yəni Azərbaycan üçün bu Nizamnaməyə qoşulmağın çox böyük əhəmiyyəti var, ona görə mən sizin hamınızı bu Nizamnaməyə, bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.

Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 12.55 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

İki Saziş də var, o sazişlərdən sonra üçüncü oxunuşlara keçəcəyik.

Gündəliyin 10-cu məsələsi. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi. Buyursun Valeh Ələsgərov.

V.Ələsgərov, *Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.*

Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, bildiyiniz kimi, “Xəzər dənizinin dəniz ətraf mühitinin mü-

hafizəsi haqqında” Çərçivə Konvensiyası 2013-cü il noyabr ayının 4-də Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələri tərəfindən Tehranda imzalanmışdır. Adıçəkilən Çərçivə Konvensiyasının tətbiqi ilə əlaqədar 2011-ci il avqustun 12-də Aktau şəhərində Çərçivə Konvensiyasının tərəfləri neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokol imzalamışdılar. Bu işlərin davamı olaraq Çərçivə konvensiyasının tətbiqi ilə əlaqədar 2012-ci il dekabr ayının 12-də Moskva şəhərində Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələri Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokol imzalamışdılar.

Görülən işlərin davamı olaraq Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələri tərəfindən 2018-ci il iyul ayının 20-də Moskvada “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokol” imzalanmışdır və bu gün bu Protokol sizin müzakirənizə təqdim edilmişdir.

Müzakirənizə təqdim olunmuş Protokolun məqsədi 4-cü maddədə geniş şəkildə göstərilmişdir. Əlavə 1-də isə Transsərhəd təsirə səbəb ola bilən fəaliyyətlərin və obyektlərin siyahısı verilir. Nəzərə alaq ki, həm “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası və həm də bundan öncə adlarını çəkdiyim protokollar Milli Məclisdə müzakirə edilərək qəbul edilmişdir. Əminəm ki, bu Protokolu da o görülən işlərin davamı olaraq müzakirədən sonra qəbul edəcəyik. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.

F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr.

Əlbəttə, təqdim edilmiş qanun layihəsi son dərəcədə əhəmiyyətlidir, buna səs verəcəyəm. Qeyd etmək istəyərdim ki, Azərbaycan dövlətinin həyata keçirmiş olduğu siyasət, təmkinli münasibət və diplomatiya, heç şübhəsiz, nəhayət, Xəzərin statusunun müəyyənləşməsində özünün əhəmiyyətli nəticələrini göstərdi. Lakin bununla bərabər, hörmətli Valeh müəllimin də göstərdiyi kimi, digər hüquqi sənədlər də müzakirə olunub, təbii ki, gələcəkdə də qəbul olunacaqdır. Mən sadəcə olaraq fikrimi Konvensiyanın ikinci, məqsəd maddəsinə yönəldib oradan çıxış etmək istəyirəm. “Bu Protokolun məqsədi dəniz ətraf mühitinin və dənizə yaxın olduqda təsirə məruz qalan quru ərazinin çirklənməsinin qarşısının alınması, azaldılması və nəzarətdə saxlanılması” və sairidir.

Bu baxımdan, biz Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedicə bir mənzərə ilə üz-üzə qalmış oluruq. Dəfələrlə Milli Məclisdə də bu məsələ soyulanıdır, təbii ki, biz öz fikirlərimizi demişik. Bu fikirlərə uyğun olaraq müəyyən addımlar atılıb və düşünürəm ki, bu, kifayət deyil. Bundan sonra da elə etmək lazımdır ki, Xəzər dənizinin sahilindəki ərazilər, sözün həqiqi mənasında, tam təmiz olsun, ətraf mühitə hər hansı bir ziyan vurulmasın. Ancaq gəlin, baxaq. Nabrandan başlayaraq, ta Bakının, Abşeronun ərazilərində özünü bu və ya digər şəkildə ifadə eləyən çimərliklərdə nə qədər natəmizliklər, çirklənmələr, Xəzər dənizinin sahilinə qanunvericiliklə qoyulmuş olan tələblərə baxmayaraq, müdaxilələr, hasarlamalar və sair var.

Allahın bizə vermiş olduğu, təbiətin, bu nemətin qədərini, düşünün ki, kifayət qədər düzgün qiymətləndirmirik və ondan istifadə etmirik. Xəzər dənizinin sahilini başdan-başa turist zonasına çevirmək mümkündür. Tamamilə

mümkündür. Onun həm sahilindəki qumsallıq, həm də Xəzər dənizinin özünün imkanları, heç şübhəsiz ki, digər dənizlərdən də xeyli dərəcədə fərqlənir. Yəni yaxşı baxımdan. Ona görə də götürək Abşeron rayonunda tək-tük, barmaqla sayılacaq yerlər istisna olmaqla, gecə-qondular kimi qamışdan, qarğıdan, taxtadan müxtəlif, kobud şəkildə hasarlanıb, oranı çimərliyə çeviriblər. İnsanların orada sərbəst gedişinə imkan verilmir. Hərə bir qiymət qoyubdur. Ora gedən dənizin kənarlarından sərbəst istifadə edə bilmir. Ona görə də mənə belə gəlir ki, bu Konvensiyanın tələblərinə uyğun olaraq, hörmətli Valeh müəllim, qanunvericilik aktlarında ciddi dəyişikliklər edib məsələni sərtləşdirmək lazımdır. Bu hasarlamayı aradan qaldırmaq lazımdır. Bunun üçün yaxşı olar ki, hərəc keçirilsin, həmin o əraziləri hasarlayanın özünün, ya kimin imkanı varsa, çox yaxşı, orada yaxşı otellər tiksin, həm sahibkarlığı inkişaf elətdirsin, həm yeni iş yerləri açsın, həm də Xəzər dənizini insanların ixtiyarına versin. Yəni Xəzər dənizinin kilometrərlə hasarlanmış sahəsi bir nəfərin, bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Ona görə arzulayırdım ki, bu məsələyə mütləq Milli Məclis olaraq sərt mövqeyimizi ortalığa qoyaq və bunun həyata keçirilməsində israrlı olaq. Təşəkkür edirəm.

Sədrlik edən. İndi icazə verəcəyəm, Valeh müəllim. Amma bir daha sizin hamınızdan xahiş edirəm, bu, beynəlxalq Konvensiyadır. Xahiş edirəm, gündəlikdə olan məsələlər ətrafında danışaq. Çox xahiş edirəm. 40 məsələmiz var gündəlikdə. Valeh Ələsgərov, buyurun.

V.Ələsgərov. Qısa şəkildə, bir də xatırladım ki, biz 2012-ci ildə “Xəzər dənizinin dənizətrafı mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab

tədbirləri və əməkdaşlıq haqqında Protokolu qəbul etmişik. Bundan başqa, 2012-ci ildə “Xəzər dənizinin dənizətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokolu qəbul etmişik. Yəni Fəzail müəllimin qaldırdığı məsələ qanunvericilik baxımından həll olunubdur.

Fəzail müəllim, sual verdiniz, mən də Sizə cavab verirəm. İkinci dəfə təkrar eləməyə ehtiyac yoxdur, hamı eşitdi. Dediğiniz məsələlər protokollarda, qanunvericilikdə öz əksini tapıb, bunları həyata keçirmək müvafiq icra hakimiyyəti orqanlarının işidir. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 10-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.03 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 11-ci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiqi haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Azərbaycanla Koreya Respublikası arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bu əməkdaşlıq

da ölkə iqtisadiyyatının inkişafına, ölkə iqtisadiyyatında innovativ texnologiyaların tətbiq edilməsinə imkan yaradır. Qanun layihəsi qrant yardımını vasitəsi ilə Azərbaycan Respublikasında davamlı iqtisadi və sosial inkişafı təşviq etmək, həmçinin iki ölkə arasında mövcud dostluq əlaqələrini daha da gücləndirmək məqsədi daşıyır. Ona görə də, millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.05 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti 12-ci məsələ uyğunlaşdırma xarakterli qanun layihəsidir. 5 qanun “Baytarlıq haqqında” Qanuna uyğunlaşdırılır. Adlarını çəkmək istəmirəm. İkinci oxunuşdur. Buyursun Eldar İbrahimov.

E.İbrahimov, *Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.*

Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım. Bildirirəm ki, üçüncü oxunuşda nəzərinizə təqdim olunan “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Eko-

loji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenzialar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci və ikinci oxunuşda müzakirə edilərkən ona hər hansı bir əlavənin edilməsi barədə təklif daxil olmamışdır. Hörmətli həmkarlarımdan qanun layihəsinə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.06 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 13-cü məsələsi. Aqrar sığorta haqqında qanun layihəsi barədə, üçüncü oxunuş. Buyursun Eldar İbrahimov.

E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım. Aqrar sığorta haqqında qanun layihəsi birinci və ikinci oxunuşlarda müzakirə edilərkən hörmətli həmkarlarım tərəfindən edilən təkliflərə və iradlara görə komitənin adından onlara minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu təkliflər qanun layihəsinin təkmilləşməsinə böyük köməklik göstərmişdir. Layihə üçüncü oxunuşa hazırlanarkən ona hər hansı yeni əlavənin edilməsi barədə təklif daxil olmamışdır. Hesab edirəm, qanun layihəsi üçüncü oxunuşun tələblərinə cavab verir və bütövlükdə qəbul oluna bilər. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.08 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 14-cü məsələsi “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. 14-cü və 15-ci məsələlər cənab Prezidentin bir məktubu ilə daxil olmuşdur. Bu qanun layihələri müzakirə edilmişdi və qanun layihələrinə üçüncü oxunuşla əlaqədar heç bir təklif daxil olmamışdır. Ona görə hər iki qanun layihəsinə ayrı-ayrılıqda müsbət münasibət bildirmənizi xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 14-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.09 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 15-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.09 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti 16-cı məsələ “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir. İkinci oxunuş. İsa müəllim, Siz izah edəcəksiniz, ya Ziyad Səmədzadə?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. İsa Həbibbəyli, xahiş edirəm, buyurun.

İ.Həbibbəyli, *Milli Məclisin Elm və təhsil komitəsinin sədri.*

Hörmətli millət vəkili, təqdim olunan qanun layihəsi ali məktəbin özəl sektorunda şəffaflığın təmin edilməsi, keyfiyyətin yüksəldilməsi, təhsil müəssisəsinin reytinginin müəyyən edilməsi üçün çox zəruri bir addımdır. Təklif olunan rüsum haqları, yaxın müddətlərdə bu istiqamətdə ekspertizanın keçirilməsini təşkil etmək üçün zəruridir. Bu barədə müxtəlif vaxtlarda deputatlar tərəfindən qaldırılmış məsələlər hamısı nəzərə alınmışdır. İndiki halda təqdim olunan qanun layihəsinin qəbul olunması üçün heç bir mübahisəli məsələ qalmamışdır. Səsə qoyulmasını təklif edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 16-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.11 dəq.)
Lehinə	88
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 17-ci məsələsi də üçüncü oxunuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Qanun layihəsi əvvəlki iclaslarda kifayət qədər müzakirə olunub. Millət vəkillərinin üçüncü oxunuş ilə əlaqədar təklifləri olmamışdır. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 17-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.12 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 18-ci məsələsi də üçüncü oxunuşdur. Uyğunlaşdırma xarakterli qanunlardır. 6 qanundur, mən

bunları sadalamaq istəmirəm. Buyursun Əli Hüseynli.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Siz dediyiniz kimi, bu qanun layihəsi uyğunlaşdırma xarakterlidir. Hörmətli millət vəkillərinin bir neçə sualı olmuşdu. İkinci oxunuşda cavablandırıldı. Səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 18-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.13 dəq.)
Lehinə	87
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 19-cu məsələsi. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Bu da üçüncü oxunuşdur. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Miqrasiya məəcəlləsi ilə bağlı da meydana çıxan suallar hörmətli həmkarlarla araşdırıldı, müzakirə olundu və artıq heç bir sual qalmamışdır. Ona görə, üçüncü oxunuşda səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 19-cu məsələsinə də münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.14 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi
İştirak edir
Nəticə: Qəbul edildi

1
87

Çox sağ olun, qəbul edildi.

Eləcə də 20-ci məsələ də üçüncü oxunuşdur. “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Hörmətli millət vəkili, 20 dənə məsələ demişdim, üçüncü oxunuşlar, biz onları üçüncü oxunuşdan keçirtməyə başlayırıq. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu məsələ ilə də bağlı meydana çıxmış məsələlər birinci oxunuşda araşdırılmışdır. Ona görə də səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 20-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.15 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 21-ci məsələsi. “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkili. Üçüncü oxunuşda “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar olaraq təklif daxil olmamışdır. Ona görə də millət vəkili rindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.16 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

22-ci məsələ də üçüncü oxunuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik barəsində. Buyursun Əli Hüseynli.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. 22-ci və 23-cü məsələlər bir-biri ilə bağlıdır, Dövlət satınalmaları haqqında qanunvericiliyin, bu prosedurların pozulmasına görə həm cinayət məsuliyyəti, həm də İnzibati Xətalər Məcəlləsində məsuliyyətlə bağlıdır. Müzakirələr zamanı cəzanın daha ağır olması ilə bağlı təklif daxil olmuşdur. Amma söhbət burada daha çox qanunvericiliyin pozulmasından gedir və qanunvericilik subyektivi də cəzanın bu xəyata, bu əmələ adekvat olduğu ilə bağlı mövqeyində ısrarlıdır. Ona görə artıq heç bir sual qalmamışdır. Səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 22-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.17 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 23-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.18 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 24-cü məsələsi. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Musa Quliyev.

M.Quliyev, *Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini*.

Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkili. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliklər tibb müəssisələrinin akkreditasiyası ilə bağlıdır. Milli Məclisdə birinci və ikinci oxunuşda müzakirə zamanı təkliflər daxil olmamışdır. Komitə üçüncü oxunuşda Milli Məclisə təqdim etmişdir. Dəstək verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.19 dəq.)
Lehinə	89
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 25-ci məsələsi. İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi. Bu da üçüncü oxunuşdur. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Hörmətli həmkarlar, İnzibati Xətalər Məcəlləsinə maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə məsuliyyətin yaradılması təklif olunmuşdu. Bu, vəzifəli və hüquqi şəxslərlə bağlı cərimə sanksiyalarından ibarətdir. Birinci oxunuş zamanı əlavə təkliflər olmadı. Səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 25-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.20 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Üçüncü oxunuşlar hələ ki bitdi. İndi keçirik ikinci oxunuşlara. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. İkinci oxunuş. İkinci oxunuş olduğu üçün əvvəl əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.21 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.
Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, “Məhkəmələr və hakimlər haqqında” Qanuna artıq birinci oxunuşda etdiyiniz dəyişikliklər prosessual qanunvericilikdə də dəyişiklikləri və əlavələri nəzərdə tutur. Cənab Sədr, ona görə icazə versəniz, 27-ci, 28-ci və 29-cu məsələlər barədə birlikdə məlumat verərdim.

Bu barədə biz geniş komitə iclası etmişdik. Plenar iclasda da müzakirələr oldu. Hörmətli həmkarların bir sıra təklifləri oldu. Təkliflər əsas etibarilə cənab Prezidentin fərmanının müvafiq müddəasının, yəni yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı müddəanın qanunvericilikdə əksi ilə bağlı idi. Bir qədər fərqli fikirlər oldu.

İkinci, belə deyim, təklif və müzakirə predmeti yeni yaradılan ixtisaslaşmış məhkəmə, kommərsiya məhkəmələrinin adı ilə bağlıdır. Bununla bağlı biz yenidən həm işçi qaydada, həm də komitədə geniş müzakirə apardıq. Beynəlxalq təcrübə, özü də təkcə müasir deyil, artıq bəlkə də 100 illərlə gedən, təxminən son 200 ildə müasir, inkişaf etmiş dünyanın təcrübəsi məhz kommərsiya məhkəmələri ilə bağlıdır. Bu məhkəmələrin adı məhz kommərsiyadır. Ancaq MDB məkanında iqtisad məhkəməsi adı qalır. İşçi qrupunda geniş müzakirələr bu məsələ ilə bağlı

həmkarlarımız arasında yaranmış fikir ayrılığını aradan qaldırmış oldu.

Ona görə, hörmətli cənab Sədr, istəyirəm ki, bu məlumatı nəzərə alasınız. Yəni komitə olaraq, həm də verdiyimiz məlumata əsasən hesab edirik ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən əlavə və dəyişikliklər cənab Prezidentin müvafiq fərmanının, yəni “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın 3.1-ci maddəsinin tətbiqi ilə bağlı yaradılmışdır. Cinayət Prosesual, Mülki Prosesual və Cinayət məəcəllələrində edilən dəyişiklər isə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən daha çox, terminoloji dəyişikliklərdən ibrətdir. Ona görə artıq ikinci oxunuşda mübahisəli məsələlər qalmadığı üçün həmkarlarımdan səs vermələrini xahiş edirəm və hesab edirəm ki, bu qanunun qəbulu ilə biz cənab Prezidentin müvafiq fərmanının icrasına artıq qanunvericilik baxımından da nail olmuş oluruq. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Gündəliyin 26-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.24 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

27-ci, 28-ci və 29-cu məsələlər də ikinci oxunuşdur. Ona görə ilk növbədə onları əsas kimi qəbul etməliyik.

Xahiş edirəm, 27-ci məsələyə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.25 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.
27-ci məsələyə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.25 dəq.)
Lehinə	87
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.
28-ci məsələyə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.26 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

İndi 28-ci məsələyə ikinci oxunuşda bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.27 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

İndi 29-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.27 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 30-cu məsələsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə. Bu da ikinci oxunuşdur. Xahiş edirəm, əvvəl əsas kimi qəbul edək.

Səsvermənin nəticələri	(saat 13.28 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi	1
İştirak edir	91
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu qanun layihəsi Mülki Məcəllədə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələləri tənzimləyir. Birinci oxunuşda heç bir təklif daxil olmadı. Səsə qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Xahiş edirəm, gündəliyin 30-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.29 dəq.)
Lehinə	91
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	92
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti 31–34-cü məsələlər bir zərfdə gəlib. Bunlar da ikinci oxunuşdur. 31-ci məsələ. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə, ikinci oxunuş. Xahiş edirəm, qanun layihəsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.29 dəq.)
Lehinə	91
Əleyhinə	0
Bitərəf	0

Səs vermədi
İştirak edir
Nəticə: Qəbul edildi

1
92

Çox sağ olun, qəbul edildi.
Buyurun, Əli müəllim.

Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, Siz qeyd etdiyiniz kimi, bu məsələlər, həm Cinayət Prosesual Məcəlləsi, həm Cinayət Məcəlləsi, həm də Mülki Məcəllə, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı olan məsələlər bir paketdədir. Məsələ burasındadır ki, cənab Prezidentin cəza siyasətinin müasirləşdirilməsi ilə bağlı 2017-ci ildə çox vacib bir fərman oldu. Bu barədə məlumat vermişəm. Həmin fərmandan sonra Cinayət Məcəlləsinə çox böyük bir paket dəyişiklik etdik. Xatırlayırınsınızsa, parlamentdə həm ictimai müzakirə, həm də plenar iclasda geniş müzakirə oldu.

İndi bu 4 qanun layihəsinə təklif edilən dəyişikliklər bizim Cinayət Məcəlləsində cənab Prezidentin fərmanına uyğun olaraq etdiyimiz dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Bunu nəzərə almağınızı xahiş edirəm. Birinci oxunuşda da hər hansı mübahisəli məsələlər meydana çıxmadı. Ona görə həmkarlarımdan səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Tahir Kərimli.

T.Kərimli. Təşəkkür edirəm. Ən əvvəl Əli müəllimdən soruşmaq istəyirəm, 84-cü maddədə istintaq deyəndə prokurorluq orqanı çıxır oradan, yoxsa əlavə olunur? Mən başa düşə bilmədim onu, prokurorun hüququ azaldılır, yoxsa çoxaldılır? Çünki biz əlavə edirik ki, müvafiq icra hakimiyyəti orqanı, prokurorluq müvafiq icra hakimiyyəti orqanına aid deyil. Amma onun da istintaq orqanı var.

Onun aydınlaşdırılmasını xahiş edirəm.

Sədrlik edən. Mikrofon verin Əli müəllimə.

Ə.Hüseynli. Çox sağ olun. Burada 84.5.3-cü maddədə istintaq orqanı yox, ibtidai istintaqı aparən müvafiq icra hakimiyyəti orqanıdır. Bizdə bəli, Daxili İşlər Nazirliyi ibtidai istintaqı həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. O cümlədən bəli, digər müvafiq icra hakimiyyəti orqanları da var ki, milli təhlükəsizlik, vergi, gömrük – onlar da qanunvericilik baxımından öz səlahiyyətləri çərçivəsində ibtidai istintaqı həyata keçirə bilirlər.

Sədrlik edən. Xahiş edirəm, gündəliyin 31-ci məsələsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.32 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	91
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 32-ci məsələsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.33 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 33-cü məsələsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.34 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	90
Nəticə: Qəbul edildi	

32-ci məsələni bütövlükdə səsə qoymadıq. 32-ci məsələyə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.35 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	87
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

33-cü məsələyə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.35 dəq.)
Lehinə	92
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	93
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

İndi 33-cü məsələyə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.36 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	2
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

34-cü məsələyə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.36 dəq.)
Lehinə	89
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	91
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 35-ci məsələsi də ikinci oxunuşdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Qanun layihəsinə əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.37 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir
Nəticə: Qəbul edildi

90

Çox sağ olun, qəbul edildi.
Buyursun Arif Rəhimzadə.

A.Rəhimzadə, *Milli Məclisin Regional məsələlər komitəsinin sədri*.

Sağ olun, cənab Sədr. “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda heç bir təklif, ya əlavə olmamışdır. Bu da təbiidir, çünki dəyişikliyin qəbulu bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasına kömək edəcəkdir. Sağ olun.

Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.39 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Artıq ikinci oxunuşlar qurtardı, keçirik birinci oxunuşlara.

Gündəliyin 36-cı məsələsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında. Birinci oxunuş. Buyursun Əli Hüseynli.

Ə.Hüseynli. Hörmətli həmkarlar, Mənzil Məcəlləsinin 146-cı maddəsinə yeni 4-cü bəndin əlavə olunması təklif olunur. Dövlət mənzil fondunun bu Məcəllənin 146-1-ci

maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Mən xüsusi qeyd etmək istəyirəm ki, müvafiq icra hakimiyyəti orqanı dedikdə məhz Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Bu, ancaq müstəsna hallar üçün nəzərdə tutulur. Həmkarlardan səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Xahiş edirəm, gündəliyin 36-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.43 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Birinci oxunuş. Buyursun Əli Hüseynli.

Ə.Hüseynli. Hörmətli həmkarlar, bilirsiniz ki, təxminən 1 il bundan əvvəl Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında cənab Prezident tərəfindən müvafiq fərman imzalandı və indi təqdim olunmuş layihə də məhz həmin fərmanın bir sıra müddəalarının icraatının təmin edilməsi məqsədi ilə hazırlanmışdır.

Bu layihə ilk növbədə, yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi məqsədi daşıyır. Qeyd etməliyəm ki, burada iki mühüm məsələnin

beynəlxalq standartlara uyğun olaraq həll olunması təklif olunur. Birincisi, sarı kəsişmə toru anlayışı bizim qanunvericiliyə gətirilir. Bu, beynəlxalq qanunvericilikdə də var. Yol ayrıcılarının sarı kəsişmə toru ilə işarələnməsi həm sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xətalərin qarşısının alınmasına yönəlir və yol ayrıcında yol hərəkəti hadisələrinin baş vermə ehtimalını daha da azaltmış olacaqdır.

İkinci təklif də, deyim ki, beynəlxalq təcrübədən irəli gəlir. Bu, daimi sağadönmə nişanının qeyd olunmasıdır. Məlumat üçün bildirim ki, bu qaydalar Böyük Britaniya, Türkiyə, Rusiya Federasiyası, Kanada, ABŞ bir çox ölkələrdə var və hələ də öz müsbət nəticələrini göstərməkdədir. Bu nişanın tətbiqi hazırda Bakı şəhəri və ölkəmizin digər şəhərlərində yol ayrıcılarında nəqliyyat axınlarının daha intensiv və təhlükəsiz keçməsinin təmin edilməsinə yönəlmişdir. Onu da qeyd etməliyəm ki, qanunda öz əksini tapmamışdan əvvəl Bakı şəhərinin bir neçə rayonunda bu, pilot layihə kimi var, tətbiq olunur. Yəni sürücülərimiz bunu görürlər və müsbət nəticə verməkdədir. Həmkarlarımdan səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Elmira Axundova. Amma, xahiş edirəm, dəyişiklik haqqında. Yol hərəkəti haqqında deyil, bununla bağlı Qanuna dəyişiklik haqqında. Buyurun.

E.Axundova. Çox sağ olun. Mən elə bu qanun layihəsində söhbət gedən nişanlar barəsində demək istəyirəm. Çünki, bilirsiniz, çox yaxşı dəyişikliklərdir. Orada daimi və müvəqqəti nişanlar haqqında və sair. Əli müəllim düzgün deyir, bu, normal dəyişikliklərdir. Amma fürsətdən istifadə edərək cəmi birçə dəqiqə ərzində mən müvafiq icra strukturlarından, icra orqanlarından çox xahiş edərdim ki, rayonlararası yol nişanlarına da ciddi diqqət yetirsinlər.

Çünki Bakıda vəziyyət normaldır. Amma rayonarası yollarda, yol qovşaqlarında adətən nişanlar ya qoyulmur, ya da çox az qoyulur. Əsasən də bizim respublikada indi fərdi qaydada səyahət edən xarici qonaqların, turistlərin sayı çoxalıb və hərdən özümüz də çətinlik çəkirik. Hərdən rayondan-rayona keçəndə 3–4 dəfə maşını saxlamalı və yerli sakinlərdən getdiyini istiqaməti öyrənməli olursan. Mən özümü demirəm, amma xaricilər üçün çox böyük çətinliklər yaradır. Ona görə də, yenə də deyirəm, Bakıda vəziyyət fərqlidir, lakin rayon yerlərində yeni müasir yol nişanlarına ehtiyac çox böyükdür. Çox sağ olun.

Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.43 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, birinci oxunuş. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Eləcə də, Məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların,

maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilmişdir.

Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikasının, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatının yaxşılaşdırılmasına və mövcud texnikanın saz vəziyyətdə saxlanmasına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun inkişafına xidmət edəcəkdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, 38-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.45 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	86
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 39-cu məsələsi. “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Ziyad müəllim, buyurun.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Bilirsiniz ki, respublikada hazırda 43 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Son bir il ərzində 5 bank olmayan kredit təşkilatı ləğv olunub. Bunlardan yalnız biri könüllü, qalanı isə məcburi ləğv olunmuşdur.

Ümumiyyətlə, son illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının apardığı monitorinqlər nəticəsində məlum olmuşdur ki, bir sıra bank olmayan kredit təşkilatlarına nəzarət mexanizmi zəifləmişdir. Qanuna ediləcək dəyişiklik bank olmayan kredit təşkilatları sektorunda nəzarətin gücləndirilməsinə, təsir tədbirlərinin çevik və səmərəli şəkildə tətbiq olunmasına, bank olmayan kredit təşkilatlarının dayanıqlı fəaliyyət mexanizminin müəyyən edilməsinə, həmçinin sağlam korporativ idarəetməyə sahib bank olmayan kredit təşkilatlarının formalaşmasına xidmət edəcəkdir.

Biz komitədə müəyyən etdik ki, qanun layihəsi hazırlanarkən Rusiya, Türkmənistan, Qazaxıstan, Türkiyə və digər ölkələrin qanunvericiliyindən də istifadə olunub. Bu ölkələr Azərbaycan Respublikası ilə eyni və ya oxşar çətinlik və problemləri yaşayan ölkələr olmuşdur.

Yuxarıda qeyd olunan problemlərin qarşısının alınması, yarana biləcək risklərə qarşı adekvat tədbirlərin görülməsi üçün diaqnostikanın nəticələri nəzərə alınaraq və beynəlxalq təcrübə əsas götürülərək “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda aşağıdakı dəyişikliklər edilmişdir. Qanun layihəsində digər sahibə olan tələblər bank olmayan kredit təşkilatlarına da şamil olunmuşdur. Belə ki, bank olmayan kredit təşkilatlarının inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsuruzluğu, inzibatçılarına dair attestasiya tələbi müəyyənləşdirilmişdir. Beləliklə, qeyd olunanlar nəzərə alınaraq, qanun layihəsinin Milli Məclisin komitəsində müzakirəsi zamanı bir sıra təkliflər, konseptual xarakterli fikirlər səslənmişdir. Ümumiyyətlə, millət vəkillərindən bu qanun layihəsinin vacibliyini nəzərə alaraq, ona müsbət münasibət bəsləmələrini xahiş edərdim.

Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, 39-cu

məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.47 dəq.)
Lehinə	85
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	85
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Növbəti 40-cı, 41-ci məsələlər bir zərfdə daxil olub. Bu qanun layihələrinin mahiyyəti “Yeyinti məhsulları haqqında” Qanunda dəyişiklik edilməsi ilə əlaqədar uyğunlaşdırma xarakterlidir. Bir qanun layihəsində 9, o birində 5 uyğunlaşdırma vardır. Buyursun Eldar İbrahimov.

E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım. Hörmətli Sədrimizin dediyi kimi, gündəliyin 40-cı və 41-ci məsələləri bir paketdə gəlmiş üçün onları bir yerdə təqdim etmək istəyirəm. Bu qanun layihələrində İnzibati Xətalər Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə düzgün yodlaşdırılması haqqında”, “Çayçılıq haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur.

Layihələr yuxarıda adı qeyd olunan “Yeyinti məhsulları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2018-ci

il 23 fevral tarixli Qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır.

“Yeyinti məhsulları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatata alınması, ölkəyə idxal edilən məhsulların istehsalçısı, qida təhlükəsizliyi qeydiyyatından keçmədikdə bunlara qida təhlükəsizliyi sertifikatının verilməsi, qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi, istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, məhv edilməsi, zərərsizləşdirilməsi ilə bağlı yeni tənzimləmə müəyyən edilmişdir. Eyni zamanda, bu sahədə səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə keçdiyi üçün müvafiq hüquqi aktlarda uyğunlaşdırma xarakterli dəyişikliklər təklif edilir. Nəzərə alsaq ki, birinci oxunuşdur, konseptual baxımdan tam qəbul olunmağa layiqdir və hörmətli həmkarlarımdan xahiş edirəm ki, qanun layihələrinə səs verək.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 40-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.50 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 41-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.51 dəq.)
Lehinə	84
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	85
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 42–44-cü məsələləri də “Məşğulluq haqqında” Qanuna uyğunlaşdırmaq haqqında qanunlardır. 42-ci məsələ. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında. Buyursun Hadi Rəcəbli.

H.Rəcəbli. Minnətdaram, Oqtay müəllim. Çox düzgün qeyd elədiniz ki, sıra nömrəsi ilə 42 və 44-cü məsələlərin mahiyyəti eynidir. Burada deputat həmkarlarımız ilə 2018-ci il 29 iyun tarixli “Məşğulluq haqqında” Qanun qəbul eləmişdik. Yadınıza salmaq istəyirəm ki, bu Qanun vaxtı ilə 2001-ci il iyulun 2-də qəbul olunmuş köhnə Qanun idi. O köhnə Qanunu biz yeniləşdirdik, yeni Qanun qəbul elədik. O yeni Qanunun tətbiqi ilə bağlı olaraq Prezidentin xüsusi, 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanı var. O fərmanda xüsusi müddəalar nəzərdə tutulub. Ona görə də Əmək Məcəlləsinin 12-ci maddəsinə bir bənd əlavə olunubdur. Bir də Miqrasiya Məcəlləsinə 59.7-ci müddəə əlavə olunub. Burada da “Məşğulluq haqqında” Qanunla bağlı fikirlər səslənir.

Eyni zamanda, 44-cü məsələdə də 9 qanunda həmin dediyimiz, “Məşğulluq haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra əlavələr və dəyişikliklər edilib. Mahiyyət nədir? Bütövlükdə biz iş axtaran, işsiz statusu, işsizlik

müavinəti məsələsini “Məşğulluq haqqında” Qanundan götürüb, digər qanunlara yerləşdirmişik. Burada biz o boşluqları texniki olaraq həll etmək istəyirik. Ona görə də deputat həmkarlarımı hər iki sənədə, sıra nömrəsi ilə 42-ci və 44-cü məsələlərə səs verməyə dəvət edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, 42-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.53 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Xahiş edirəm, 44-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.54 dəq.)
Lehinə	89
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	89
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 43-cü məsələsi. İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə. Bu da birinci oxunuşdur. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Sağ olun. Cənab Sədr, bu məsələ İnzibati Xətlər Məcəlləsində dəyişiklik də Hadi müəllimin məruzəsinin davamı kimi qəbul edilməlidir. Çünki burada artıq

“Məşğulluq haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyətin yaranmasından söhbət gedir. Sanksiyalar da layihələrdə öz əksini tapıb, cərimə sanksiyalarıdır. Hesab edirəm ki, həmin əməllərə görə, həmin xətalara görə adekvat cərimə sanksiyalarıdır. Səse qoyulmasını xahiş edirəm.

Sədrlik edən. Xahiş edirəm, gündəliyin 43-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.55 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Hörmətli millət vəkilləri, 5 məsələmiz qalıb. Çünki əsas məsələlər 3-cü oxunuş idi. Mən hesab edirəm ki, tənəffüссüz qurtara bilərik. Etiraz yoxdur ki?

Yerdən. *(Eşidilmir.)*

Sədrlik edən. Gündəliyin 45-ci məsələsi. “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyurun, Əli müəllim.

Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bir neçə il bundan əvvəl bizim dövlət quruculuğu sahəsində çox vacib olan “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul etdik. Hesab edirəm ki, bu illər ərzində bu qanunun tətbiqi ilə bağlı çox ciddi nailiyyətlər əldə olunub. Amma hazırda bir neçə dəyişiklik təklif olunur. Onlar da günün tələbidir. İlk növbədə publik hüquqi şəxsin dövlət, bələdiyyə

adından və yaxud publik şəxsin özünün tərəfindən yaradılması müddəası öz əksini tapmışdı. Amma nəzarət baxımından, əlbəttə, publik hüquqi şəxsin tərəfindən yenidən publik hüquqi şəxsin yaradılması məsələsi hazırda aktual deyil. Ona görə bu ifadə çıxarılır. Həmçinin bilirsiniz ki, bizim qanunvericiliyimizdə artıq “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı, qurum” ifadəsi də öz əksini tapıb. 4.1-ci maddəyə də bu müddəalar əlavə olunur. Bu dəyişikliklərə səs verilməsini xahiş edirəm.

Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 13.57 dəq.)
Lehinə	92
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	92
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 46-cı məsələsi Su Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Birinci oxunuş. Buyursun Valeh Ələsgərov.

V.Ələsgərov. Hörmətli deputatlar, Su Məcəlləsində təklif edilən dəyişikliklərin məqsədi nədən ibarətdir? Təqdim edilmiş qanun layihəsində aşağıdakı istiqamətlər üzrə su obyektlərinin təbii su ehtiyatlarından, yəni emal edilməmiş su ehtiyatlarından bilavasitə istifadəyə görə güzəşt və azadolmalar nəzərdə tutulur. Bunlar hansı mənbələrdir? Su istehlakçılarının emal edilməmiş su ilə təmin edilməsi üçün istifadə edilən sular, əhalinin içməli su ilə təchiz edilməsi üçün istifadə edilən, emal edilməmiş təbii su

ehtiyatları, elektrik enerjisinin istehsalı üçün istifadə edilən təbii su ehtiyatları. Başqa sözlə, su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar, orqanlar, yalnız təbii mənbələrdən suyun götürülməsinə görə ödənişlər etməyəcəklər, ya da onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq güzəştlər tətbiq ediləcəkdir.

Su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlara, orqanlara, Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azər-enerji” Açıq Səhmdar Cəmiyyəti aid edilir. Yəni bu qurumlara təbii su ehtiyatlarının istifadəsi üçün hər hansı, belə dəyək, güzəştlər və ya azadolmalar tətbiq ediləcəkdir. Məqsəd bundan ibarətdir. Xahiş edirəm, səs verək, qəbul edək.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 46-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 14.00 dəq.)
Lehinə	88
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

47-ci məsələ. “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Qanun layihəsi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının keyfiyyətini yüksəl-

dilməsi, bu sahədə fəaliyyəti həyata keçirən operatorun, onun məsul şəxsinin məsuliyyətinin artırılması məqsədi ilə hazırlanmışdır. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını operator həyata keçirir. Operatorun nəqliyyat fəaliyyətini isə müqavilə əsasında operatorun məsul şəxsi idarə edir.

Qanun layihəsi operatora, onun sürücüsünə, operatorun məsul şəxsinə və onların hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir və bununla da ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq sərnişin və yük daşımalarının beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Ona görə, qanun layihəsinə müsbət münasibət bildirilməsini xahiş edərdim.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 14.02 dəq.)
Lehinə	90
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	90
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Artıq gündəlikdə iki məsələmiz qalıb. 48-ci məsələ. Lombardlar haqqında qanun layihəsi barədə, birinci oxunuş. Ziyad Səmədzadə buyursun.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri. Son illərdə respublikada həyata keçirilən iqtisadi-sosial islahatlar əhəlinin həyat səviyyəsinə müsbət təsir etmiş, bir sıra problemlərin həlli imkanlarını genişləndir-

mişdir. Azərbaycan Respublikası hökuməti, onun müvafiq strukturları vətəndaşların lombardların fəaliyyətindən bırı sıra hallarda narazı olduqlarını, bu sahədə mövcud olan qanun pozuntularının aradan qaldırılması ilə bağlı müxtəlif qurumlara, o cümlədən Milli Məclisə də müraciət etdiklərini bildirdilər. Müraciətləri əsas tutaraq qanunvericiliyin təhlili aparılmışdır. Belə ki, Mülki Məcəllənin 302-ci maddəsinə əsasən ixtisaslaşdırılmış təşkilatlar kimi lombardlar şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsini xüsusi icazə əsasında həyata keçirir. Eyni zamanda, Mülki Məcəlləsinin qeyd olunan maddəsi əşyanın lombardda girovu, saxlanc müqavilələri, sığortalanması, həmin əmlakın istifadəsinin hüquqi rejimi, satışı ilə bağlı ümumi çərçivəni müəyyən edir.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabineti 1998-ci il 20 aprel tarixli 89 sayılı qərarı ilə lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını təsdiq etmiş və nəzarət orqanı müəyyən edilmişdir. Lakin lisenziya və icazələr sayəsində qanunvericiliyin liberallaşdırılması ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli qərarı ilə bu qaydalar ləğv edilmişdir. Bununla da qanunvericilikdə bu fəaliyyət növünə dair tələblər, nəzarət mexanizmləri və nəzarət edən orqanın müəyyən edilməməsi bu sahədə problemlərin sui-istifadə hallarını artırmışdır. Hazırda lombard fəaliyyəti ilə məşğul olmaq üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmaq kifayətdir. Lakin qeyd olunan fəaliyyət növü qeyri-məhdud sayda şəxsləri, o cümlədən onların əmlakını cəlb

etdiyindən bu sahədə əlavə nəzarətin olmasını şərtləndirir. Belə ki, lombard fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, habelə bu sahədə mexanizmləri tənzimləyən normaların olmaması, vətəndaşların hüquqlarının pozulmasına, əmlaklarının satılması zamanı pozuntulara və digər neqativ hallara yol verməsinə səbəb olmuşdur. Araşdırmaların nəticəsi olaraq bu sektorda baş verən neqativ halların çoxluğunu nəzərə alaraq, bu sahədə səmərəliliyin artırılması və sui-istifadə hallarının qarşısının alınması, lombard xidmətlərinin istehlakçıların hüquqlarının qorunması məqsədi ilə Lombardlar haqqında qanunun hazırlanması qərara alınmışdır.

Qanun layihəsinin ilkin variantının Prezident Administrasiyasında və sonra Nazirlər Kabineti, digər strukturlarla birlikdə müzakirələri keçirilmişdir. Dünya praktikasında da olduğu kimi, qanun layihəsi lombardların müştəri kontingentinin, əsasən, aztəminatlı, maliyyə savadlılığının aşağı olmasını nəzərə alaraq, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi əsas götürülərək hazırlanmışdır.

Əvvəla, biz millət vəkilləri olaraq cənab Prezidentə təşəkkür edirik ki, bu qanun layihəsi Milli Məclisə bilavasitə onun təşəbbüsü ilə daxil olmuşdur. Milli Məclisin komitə iclasında, mən səmimiyyətlə etiraf edirəm, millət vəkilləri, demək olar ki, komitənin bütün üzvləri bu qanun layihəsi barədə kifayət qədər fikirlərini söylədilər, qanun layihəsinin konseptual baxımdan müsbət olduğunu bildirdilər, eyni zamanda, ikinci oxunuş üçün dəyərli olan bir sıra fikirlər söylədilər.

Vergilər Nazirliyindən əldə olunan məlumatlara əsasən ölkə ərazisində müvafiq dövlət qeydiyyatından keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektini müəyyən edilsə də, onların təxminən yarısı aktiv

fəaliyyətini davam etdirir. Lombard fəaliyyəti ilə aktiv məşğul olan subyektlərin 250-yə yaxını fiziki şəxslərdir. 2018-ci il ərzində ölkədə fəaliyyət göstərən lombardlardan büdcəyə daxil olan vergilərin ümumi məbləği cəmi 938 min Azərbaycan manatı olmaqla, sadə bölgü əsasında hər bir lombard üzrə ortalama 2–3 mindən də çox deyildir. Aktiv fəaliyyət göstərən lombardların fəaliyyətinin tənzimlənməsinin təmin edilməsi halında bu ödənişlərin də artacağını deməyə əsas verir.

Qeyd olunan lombard fəaliyyətinin həyata keçirilməsi ilə bağlı normaların və nəzarət mexanizminin müəyyən olunması lombard fəaliyyətini tənzimləyən vahid qanunun qəbulunu zəruri edir. Qanunun qəbulu nəticəsində vətəndaşların müxtəlif növ maliyyə mənbələrinə əlçatanlığı artacaqdır. Qanun layihəsinə əsasən lombardlar iki növ fəaliyyətə, daşınar əşyaların girova qəbul edilməsi müqabilində kreditlərin verilməsi və daşınar əşyaların saxlamağa qəbul etməsi ilə məşğul ola biləcəklər. Lombardlar girov qoyulmuş və ya saxlanmaya qəbul olunan əşyaları yalnız özündə və ya müqavilə əsasında Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən banklarda və xarici bankların yerli filiallarında saxlaya biləcəklər.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən bilirəm, iclasın axırıdır. Bu, Azərbaycan cəmiyyəti, əhalisi, aztəminatlı ailələr üçün son dərəcə vacib qanundur. Müzakirə prosesində aydın oldu ki, dünyanın, demək olar, bütün ölkələrinin təcrübəsindən istifadə edilmişdir. Mənə elə gəlir ki, birinci oxunuş üçün konseptual baxımından bu qanunun qəbulu çox vacibdir. Çünki hələ də aztəminatlı ailələr var, onların lombarda müraciət etmələri təbiidir. Amma hesab edirik ki, bu prosesin qanunvericilik bazasının möhkəmlənməsi qeyd etdiyim nöqsanların, sui-istifadə

hallarının da azalmasına, aradan qaldırılmasına kömək edəcəkdir. Ona görə mən millət vəkillərindən bu qanun layihəsinə birinci oxunuşda konseptual münasibət bəsləmələrini xahiş edərdim. Eyni zamanda, millət vəkillərinə bildirmək istərdim ki, hazırda komitədə səsələnmiş fikirlərlə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası konkret təkliflər hazırlayır, bizim verdiyimiz təkliflər barədə müsbət fikirlər söyləyirlər və əminəm ki, bu gün də səsələnəcək fikirlər ikinci oxunuşda qanun layihəsinin daha da təkamil olmasına şərait yaradacaqdır. Ona görə, millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.

Sədrlik edən. O qədər geniş danışdın ki, deyəsən, heç çıxış etmək istəyən yoxdur. Əli Məsimli.

Ə.Məsimli. Çox sağ olun. Oqtay müəllim, elə mən də səsə qoymağı təklif edirəm. Bir xahişim var. Çox xahiş edərdim ki, bu qanun layihəsi üzərində Aqrar sığorta haqqında qanun layihəsi üzərində necə işləndi, birinci oxunuşda olan Aqrar sığorta haqqında qanun layihəsinin indi üçüncü oxunuşda olan qanun layihəsi ilə nə qədər fərqi var, o cür konstruktiv iş getsin və mükəmməl bir qanun qəbul edilsin. Uğur arzulayırıq.

Sədrlik edən. Sağ olun. Öz komitənizdədir, işləyin, mükəmməl qanun verin. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 14.10 dəq.)
Lehinə	87
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	88
Nəticə: Qəbul edildi	

Çox sağ olun, qəbul edildi.

Nəhayət, bugünkü iclasda sonuncu qanun layihəimiz. “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Ziyad müəllim, buyurun.

Z.Səmədzadə. Hörmətli Əli müəllim bayaq məhkəmə-hüquq sistemində aparılan islahatlardan kifayət qədər ətraflı məlumat verdi. Bu qanun layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası məqsədi ilə hazırlanmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflər hazırlamaq tapşırılmışdır. Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərinin bank hesablarına köçürülməsi bu məqsədlə ayrılmış vəsaitlərin daha məqsədli və təyinatlı xərclənməsinə, hakimlərin işinin daha səmərəli təşkilinə, birinci instansiya hakimlərinin dəftərxana ləvazimatı alınması ilə bağlı şəxsi məsrəflərdən azad edilməsinə xidmət edəcəkdir. Ona görə, millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.

Sədrlik edən. Xahiş edirəm, gündəliyin 49-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 14.12 dəq.)
Lehinə	86
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0

İştirak edir
Nəticə: Qəbul edildi

86

Çox sağ olun, qəbul edildi.

Sabahkı iclasa ehtiyac qalmadı, çünki bu gün çox operativ işlədiniz, artıq söhbətlər olmadı. Sağ olun.